



Trkiy seim qarsnda: Flstin, yoxsa sionist rejimi

Trkiyd islam dalt v nkiaf Partiyas hakimiyyt glidikdn sonra bu lk rb-sionist rejimi arasnda slh .prosesind vasitilikdn lav, bzn sraili tnqid etmkd hamn tn bir lky evrildi

rdoan, srail rejimini terroru dvlt adlandrd, Qzz v ordan aynn qrb sahillrindki siyastlri brk .tnqid atin tutdu, eyni zamanda Flstin rhbrlri il laqlri mhkmldirdi yanvar 2006-c ild Flstin razilrind keiriln sekilrdn sonra Ankara Xalid Mlin balq etdiyi 14 Hmasn yksk sviyili heytin evsahibliyi etdi. Habel, Trkiynin 2006-c ild Livan-srail mnaqisind mstqil mvqe tutmas sionist rejimin siyastlri il tzad tkil edirdi. rdoan sionist rejimin Livana hcumunu pisldi, Trkiynin byk hrlrind sionist rejim leyhin aksiyalar keirildi, srail bayraqlar yandrld. Szgedn diplomatik addmlar istiqamtind Livan mnaqisi baladqdan sonra rdoan sionist rejimin hrktlri insafszlq v vicdandan uzaq bir hrkt adlandrd, drhal atks yaranmasna tkid etdi, bu durumun sivilizasiya mharibsi yaradacan vurulayaraq dedi: ". "srail vladlar srail n n qdr dyrlidirs, Flstin vladlar da bizim n o qdr dyrlidir 2010-cu ilin mart aynn axrlarnda Liviyann Sert hrind rb lklri balar nn 22-ci iclasnda qonaq kimi itirak edn rdoan dedi: "Biz Trkiy dvlti olaraq Yaxn rqd ba vern hadisldn qraqda qala bilmrik. Flstim msisi bizim n byk problemimizdir v drhal bu msl zrind dnmliyik. Qds bu corafi razinin v btn slam alminin gzn i, mslmanlarn ilk qiblsidir. srailin Qds tcavzn qbul ed bilmrik. srail daxili ilr nazirinin Qds srailin paytaxt adlandrmash, bir nv dlilikdir. srail bu mvqe il tkc beynlxalq qanunlar ayaq altna almad, stlik, insani hislri, tarix v vicdan da " .grmmzliy vurdu

Qzzy hcum qarsnda Trkiynin mvqe srailin Qzzy tcavz hadissind (27 dekabr 2008-18 yanvar 2009) Trkiy birbaa v fal rol ifa etdi. nki Trkiy mnaqi trflrinin (Hmas v sionist rejimi) regionda n ox qbul etdiyi bir lk idi. Bundan lav, hmin dvrd BMT T-nn qeyri-daimi zv v NATO-nun zv idi. Bu zdn Hmasn fikrini BMT-y atdra bilrdi. rdoan Qzzy tcavzd srailin msuliyet dadn bildirdi v Hmasn atksin rtlrin ml etdiyi bir surtd sraili atksi pozmaqda ittiham etdi. Eyni halda msuliyettin bir hisssini d Hmasa ynltdi, onu sionistlr yaayan qsblr raket atmaqda v mharibni alovlandrmasha tqsirli bildi. Tcavz boyu Ankara sionist rejimin mvqeini qeyri-insani, zlm v qbul edilmz adlandrd, Qzzy hcumun dayandrlmasn tlb etdi, bu kimi hrktlri rb-srail slhn zrb kimi .dyrlndirdi

yanvar 2009-cu ild svein Davos hrind keiriln Dnya qtisadi Forumunda rdoan, sionist 29 rejimin prezidenti imon Peresin Qzz bard danqlarna cavab vermk n ona icaz verilmadiyin etiraz olaraq iclas trk etdi v Peres bu szlri dedi: "Cnab Peres, mndn yalsan, amma ssin ox yksk xr. Ssini yksltmn z bir gnahllq psixologiyasdr. Ona gr d mniml kobud rftar etdin. Mn, sahild ldrdynz uaqlar xatrlayram. ldrmyi siz daha yax bilirsiniz. Tanklarn zrind Flstin girdiyimizd zm xobxt hiss edirm deyn iki ba naziriniz vard. srail halisinin Flstin halisinin ldrldy xbrini eidnd sni alqlayr. Bu zaman mn qmlnirm. Bu zlmlri alqlayanlara da ayb ".olsun

Qzznin azadlq karvan, Trkiy v sionist rejim arasnda dn nqtsi mart 2010-cu ild sionist rejim qvvli Qzz mhasirsini sndrmaq mqsdil azad sularda 31 Qzzy trf hrkt edn Qzz Azadlq Karvanna hcum etdi v Mavi Mrrmr gmisinin 9 srniinini qtl

yetirdi. Hadisdn sonra Trkiy-sionist rejim mnasibtlri dondu. Ankara dvltinin yksk sviyyili rsmilri fvqlad iclaza topland. Sionist rejimin Ankaradak sfiri xarici ilr nazirliyin arld. Habel, Trkiy xarici ilr naziri sinoist rejimin Mavi Mrmr gmisin hcumunu brk pislyrk vurulad ki, sionist rejimin bu qeyri-insani hrkti onun insanlarn hyatna hmiyyt verdiyi v slh tla etmdiyini gstrir. Bunun ardnca Trkiynin sraildki sfiri geri arld, bu lknin sionist rejiml birg hrbi tlimi lv edildi. rdoan sraill xbrdarlq etdi ki, "Trkiynin dostluu gcl olduu kimi dmniliyi d .gcl

G-20 liderlrinin Toronto sammitind itirak edn rdoan mtbuata verdiyi aqlamsnda Trkiynin sraill qarsnda tlblrini bel sayd: sraillin zr istmsi, beynlxalq thqiq komitsinin yaradimas, Trkiy bayra altnda Qzzy trf zn gmlrin msadir edilmsin gr dyn ziyann dnilmsi, Qzznин .mhasirsin son qoyulmas

Trkiynin "Qzz Azadlq Gmisi" bard mvqei rb dnyas qarsnda Ankaran n mhm tbbs hesab edilir. nki bu tbbs Flstin msilsinin hmiyytini bir daha gndm gtirdi. Bu hrkt Trkiynin xarici siyastin tsir qoydu, onu falladrd, rb dnyas msllrind, xsusil d Flstin mvzusunda onun .siyastlrin imtiyaz bx etdi

mumilikd, Trkiynin mvqei "Yer, slh qarsnda", "Yol layihsi", "rblrin slh tbbs" kimi Yaxn rq slh prosesi istiqamtinddir. Habel, Trkiy BMT-nin T-nn 242, 338, 1397 v 1515 sayl qtnamlrini dstklyir, ial edilmi razilrd qsblr salmasna qardr, rblrin v sionistlrin tarixi kimlrin bitmsi n daltli v davaml hll yolu arncadr v bunu srhldr iki thlksiz v tannm dvltin yaradimasnda .gr

tn illr rzind dalt v nkiaf Partiyas Trkiy-sraill mnasibtlrind tarazlq siyasti yaratmaqla flstlinlirlin xeyrin tla etmidir. Sionist rejimin raqn imalndak faliyytlri v Tl-vivin krndlri .dstklmsi Ankaran bu rejim qar siyasi baxlarn dyidirmidir

2002-ci ild AKP sekilrd qalib olduqdan sonra Trkiy rsmilri onun anti-sraill yanamalar il razlad. Bununla bel, Trkiy-sraill ixtilaflarn xarakteriz etdikd onu el d iirtmk olmaz. nki iki trf .arasndak mnasibtlr o qdr drindir ki, qeyd ediln ngllr onlara zrb vura bilmz

Ankara rsmilrinin sionist rejim siyastlrinin tnqid etmsi bizi iki trf arasndak strateji mnasibtlrin hmiyytindn yayndrmamaldr. Msln, aronun flstlinlrl qar siyastlrinin tnqid atin tutulmas srasnda Trkiynin sabiq xarici ilr naziri Abdullah Gl, aronun ial edilmi Flstin razilrind hrktlrlini tnqid etmkl yana vurulad: "Btn bunlarla yana sraill il mnasibtlr Trkiy n nmlidir v mnim tnqidrim dostcasna xbrdarlqdr." Bunun arndna rdoan da Amerikada ba tutan Byk Skkizlr (G-8) iclasndan qaytdqda stanbul hava limannda verdiyi aqlamasnda dedi: "Mnim sraill dvltini brk tnqidlimd mqsd Ariel aronun kabinetidir v mn israillilri tnqid .etmmim

2005-ci ilin vvlind Trkiynin o zamank xarici ilr naziri Abdullah Gl sraill sfr etdi. O, bu grd ox yksk sviyyd qarland. nki AKP-nin hakimiyet glmsindn sonra sraill sfr edn ilk yksk sviyyili rsmi xs saylrd. Bu gr, o zaman ba nazir olan rdoann sionist rejimin ba naziri Ariel aronla grmkdn imtina etmsi v onun Flstin leyhin hrktlrlini "dvlt terrorizmi" adlandrmassnn ardnca .ba tutmudu

may 2005-ci ild rdoan ba nazir postuna gldikdn sonra ilk df olaraq ial edilmi razilr sfr 1 etdi v bildirdi ki, bu gr Trkiy v sraill mnasibtlrini yaxladırmaq, slh nail olmaq istiqamtind tla etmk mqnsdi dayr. Sionist rejim rdoan ox smimi qarlad, o zamank xarici ilr naziri Silvan .alum bildirdi ki, bu gr iki trf arasnda isti, davaml v drin mnasibtlrin gstricisidir

AKP rhbrlrlrinin z mnasibtlrini Flstlin genilndirmk istiqamtindki tlalarna baxmayaraq, partiya Ankara-Tl-viv mnasibtlrini mhkmndirmk siyastlrlrndn uzaqlaa bilmdi. ki trf arasnda mnasibtlrd soyuqluq yaranmasna baxmayaraq hl d iqtisadi, investisiya, mdniyyt, hrbi v thlksizlik sahlrindki mnasibtlr ox isti kild davam edir. Bu tzadl siyastlrl slam dnyasn, .yaxud qrb v sionist rejimini semkd Trkiyni iki yol ayrcnda saxlamdr

kitrflı v qeyri-ffaf mvqe semk Trkiynin xarici siyastini v diplomatiyasn sual altna salmdır, onun prestij v etibarn zifldır. Flstinlilrin nc inqilab adl axrnc inqilablar bu mesaj dayr ki, ial rejiml sazi yolu Flstin bhrann aradan qaldrmaq n hll yolu ola bilmz, Trkiynin d istyi olan Flstin razilrind Flstin v srail olmaqla iki dvltin yaradımas yalnz sionist rejimin tcavznn davam etmsin yol aacaq. Ona gr d Flstin msılsinin hqiqi hll yolu sionist rejimi mhv v ial .edilmiş razılı azad edn qdr mqavimt yoludur

Mustafa Rncbr Mhmmdi
Qaynaq: I-Vqt